

Bayramları ləğv etməyə ehtiyac yoxdur

ÜST: "Sadəcə olaraq özünü və yaxınlarınızı qorumağa kömək edən sadə qaydalara riayət etmək lazımdır"



belə başlayıb: "Bayramlarda ehtiyatlı davranın, xeyirxah olun və təhlükəsizliyinizi təmin edin".

(Davamı səh.2)

Ələtdə mikroavtobusla minik maşını toqquşub

Çox sayda yaralı var, 9 nəfər xəstəxanaya gətirilib

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Klinik Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Qəzaya "VAZ-2107" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü qəfil dönmə əməliyyatı edib. Bu zaman mikroavtobusun sürücüsü sükana nəzarəti itirərək neqliyyat vasitəsinə aşırıb. (apa) Xəsəret alanların hamısı mikroavtobusda olan sərnişinlərdir. Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrot travma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilk tibbi yardım göstərilib və buraxılıb.



Maaşlar artırıldı

Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına təsir edəcək

Azərbaycanda vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalış

şan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq.

(səh.2)

Qiyməti 40 qəpik

ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

18 dekabr 2021-ci il (şənbə)



"Beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid edirik"

Hikmət Hacıyev: "Azərbaycan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır"

Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımdan daha ədalətli dünya düzeninin qurulmasının zəruri etdiyini vurğulayıb.

(səh.2)

Əsas məqsəd mediada

sistemləşmənin təşkil olunmasıdır

Qanun qəbul olunduqdan sonra jurnalistlər və media subyektləri üçün güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulur



Dünya Milli Meclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda keçirilən iclasında "Media haqqında" yeni qanun layihəsi ikinci dəfə müzakirəyə çıxarılıb.

(səh.2)

Ağ Ev sükutu pozdu

ABŞ İlham Əliyevlə Paşinyanın fikirlərini birbaşa özlərindən öyrənmək istəyirdi



"Amerikanın Cənubi Qafqazda maraqları ondan ibarətdir ki, region tamamilə təhlükəsiz bir bölgəyə çevrilsin"

ABŞ Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü alqışlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays öz "Twitter" səhifəsində yazıb.

"ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. Biz regiona sülh gətirən birbaşa əlaqələri qətiyyətli şəkildə dəstəkləyirik" - deyə o, bildirib.

ABŞ-in məhz Brüssel görüşündən sonra prosese dair münasibət bildirməsi olduqca maraqlıdır.

Mövzu barədə "Şərq"ə danışan politoloq Elxan Behrudi bildirib ki, ABŞ-ın Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz maraqları var.

"İndi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, sülh sazişinin imzalanması prosesi gedir, burada bəzi detallar var. Sərhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya məsələsi, Zəngəzur koridorunun statusunun həll olunması, koridormu, yoxsa beynəlxalq yolu olacağı məsələləri və s.

(səh.3)



Taksi fəaliyyəti ilə bağlı ölkədə xaos yaşanır

"Ortaqda 2 dövlət orqanı var, heç biri də vəziyyətə düz-əməlli nəzarət edə bilmirlər"

Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır.

Bu həftənin birinci günü 130 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi sürücülərinin qeyri-formal və sistemsiz fəaliyyətinin yaratdığı sıxlıq və qarışıqlıq nəqliyyatda ciddi problem yaradır.

Mövcud problemi "Şərq"ə şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynli bildirib ki, qanunvericilikdə müəyyən müddəalar var ancaq onları yerinə yetirən yoxdur.

(səh.5)

Gec-tez ermənilərin özləri tələb edəcək

Türkiyə ilə sərhədin açılması Ermənistan üçün xilas kəməridir

Türkiyə və Ermənistan nümayəndələri birbaşa əlaqə saxlayıb, necə və harada görünəcəklərinə qərar verəcəklər.

Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, nümayəndələrin nədən danışacağıni əvvəlcədən müəyyən etmək düzgün olmaz, amma prioritetləri müəyyən etmək mümkündür. Çavuşoğlu yol xəritəsi üzərində iş aparıldığını söyləyib:

"Azərbaycan bu prosədə daima olacaq. Hər zaman məlumat verəcək. Koordinasiyalı addımlar da atılır.

(səh.3)



Övladlığa götürmə qaydasına dəyişiklik edilir

Azərbaycanda övladlığa götürmə qaydasına dəyişiklik təklif edilir.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Məcəllənin 118.20-ci bəndi yeni redaksiyada verilir: "Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində ötürülür".

Məcəllənin hazırkı bəndi isə belədir: "Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) gün müddətində bu qətnamədən çıxarış müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur".

Azərbaycanda yoluxma sayı azaldı

Daha 755 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 755 yeni yoluxma faktı qeydə alınıb, 1 671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan

"Şərq"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 914 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib. 16 734 nəfər aktiv xəstə sayını təşkil edib.

İl	Yeni yoluxma faktı	Yeni vəfat
2021-ci il	608 815	755
2020-ci il	583 914	1 671
2019-cu il	16 734	10 804
2018-ci il	5 729 433	18
2017-ci il	8 167	18



"Lotoreyalar haqqında" qanun ciddi müzakirələrə səbəb oldu

"Gedib Gürcüstanda oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər"

Vahid Əhmədov: "Belə adamlara Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır"

(səh.2)

12 illik təhsilə keçid barədə düşünmək hələ tezdir

"Bir sinifdə 40 şagird varsa, hansı keyfiyyətli təhsildən söhbət gedə bilər, əvvəlcə bu problemi həll etsinlər"

(səh.3)



Maaşlar artırıldı

Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına təsir edəcək

İsmayıl Qocayev

Azərbaycanda vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlanılıb. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb.

Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləği də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əmək haqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqqı yanvar ayından artacaq. Xatırladaq ki, minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımların təmin edən islahatların davamıdır. Qeyd etmək lazımdır ki, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarında proseslərə müsbət təsir edir. Xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artması, eyni zamanda əməyin ləqəlləşdirilməsini stimullaşdırır. Əlavə edək ki, gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. 2020-ci ildə həmin nisbət 38 faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faizə səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqçıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.



Nəzərə çatdıraq ki, Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları artırılıb. Bu mənada Prezident İlham Əliyevin yeni "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının artırılması haqqında" Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Gələn ilin əvvəlindən tətbiqinə başlanacaq cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq.

Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləği də artırılacaq. Qeyd edək ki, əməkhaqqı VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqçılıq sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqqlarının minimal həddi 250, maksimal

həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq.

Yeni əməkhaqqı artımı təhsil işçisini əhatə edir. Ölkə başçısının Sərəncamına əsasən, 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz gənclərin çağırışqədərki hazırlığı rəhbərlərinin maaşları isə 40 faiz artırılır. Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsə əhatə ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezidentin Sərəncamları 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir. Nazir qeyd edib ki, imzalanmış sərəncamların əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin etdiyini vurğulayıb: "Dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılıb, bu artım 800 min işçinin maaşının artması deməkdir. Həmçinin dövlət ümumi və peşə təhsil müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yeni bu gün imzalanmış Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir". S.Babayev vurğulayıb ki, ölkəmizdə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edilib. Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30 faiz artıb.



Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçukun qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlandı.

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyaların fəaliyyətinə toxunuldu, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bayramları ləğv etməyə ehtiyac yoxdur

ÜST: "Sadəcə olaraq özünüzü və yaxınlarınızı qorumağa kömək edən sadə qaydalara riayət etmək lazımdır"

(Əvvəlki səh.1)

O xatırladı ki, Mərkəzi Asiya ölkələri də daxil olduqları Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu "omikron"un peyda olunmasında əvvəl də pandemiyanın epitsentridə idi.

Onun sözlərinə görə, bu gün isə region sakinləri bayramları COVID-19-un iki ştamının - "delta" və "omikron" variantlarının fəal yayılması şəraitində qarşılayır.

"Lakin bu heç də demək deyil ki, biz ötən il olduğu kimi Milad, Yeni il və digər tədbirlərdən imtina etməliyik. Mən Avropa və Mərkəzi Asiya sakinlərinə bayram günlərində ehtiyatlı davranmağı məsləhət görürəm. İxtiyarımızda olan bütün çoxsaylı vasitələrdən istifadə edin. Bu, virusun yayılmasının qarşısını almağa və insanların təhlükəsizliyini təmin etməyə kömək edəcək", - deyə ÜST Avropa Regional bürosunun rəhbəri bildirdi.

Söhbət ilk öncə vaksinasiyadan gedir, ÜST vurğulayıb ki, vaksinlər hətta "omikron"la yoluxmada belə xəstəliyin ağır keçməsindən və

öldümdən müdafiə edir. İmkan olduqda, əlavə, "buster" dozasını da vurmaq lazımdır.

İzdihamlı yerlərdən uzaq olmaq, hər hansı bir bayram tədbirinin iştiraklarının sayını məhdudlaşdırmağa çalışmaq və ziyarət etmədən əvvəl başqalarını yoluxdurmaq üçün COVID-19 testi vermək lazımdır.

"Tam peyvənd kursunu başa vursanız belə, bütün profilaktik tədbirlərə əməl edin - izdihamdan qaçın, üzünüze tam uyğun gələn maskalar taxın, ən azı bir metrlik fiziki məsafəni qoruyun, pəncərə və qapıları açmaqla insanların olduğu yerləri havalandırın, əllerinizi tez-tez yuyun", - deyə ÜST Avropa Bürosunun rəhbəri tövsiyə edib. (AZƏRTAC)

Bundan əlavə, o, məlumat üçün yalnız elmi dəlillərə əsaslanan və yeni xəbərləri izləyən etibarlı mənbələrə müraciət etməyi tövsiyə edir.

"Biz böyük yol keçdik. Biz ruhlandırıcı həmrəyliyin şahidi olduq. Nəyin effektiv olduğunu artıq bilirik. Biz özümüzü və başqalarını təhlükəsizliyini necə təmin edəcəyimizi bilirik. "Omikron"un ortaya çıxması bütün bunları dəyişdirmir", - deyə doktor Klyuge əlavə edib.



ha ədalətli dünya düzeninin qurulmasının zəruri etdiyini vurğulayıb. Hikmet Hacıyev çıxışında qlobal miqyasda üzləşdiyimiz hədə və təhdidlərin universal regional və beynəlxalq təşkilatların çevikliyinin artırılmasının və yeni reallığa uyğunlaşdırılmasının daha da zəruriliyinin şərtləndirdiyini bildirdi. Hikmet Hacıyev Azərbaycanın Cənubi Qafqaz regionunda 30 ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyaraq yeni reallıq yaratdığını və bu gün Azərbaycanın bölgədə regional əməkdaşlıq,

"Beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid edirik"

Hikmet Hacıyev: "Azərbaycan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışır"

Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmet Hacıyev Azərbaycanın dünya dövlətləri ilə həmrəylik nümayiş etdirərək, COVID-19 qarşı qlobal mübarizədə öz töhfəsini verdiyini və bu gün beynəlxalq təşkilatlarda cərəyan edən proseslərin post-COVID dövründə siyasi və iqtisadi baxımından da

kommunikasiyaların açılması, dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünə hörmət edilməsi prinsiplərinə və məramlarına əsaslanan yeni Cənubi Qafqaz regionunun qurulmasına çalışdığını qeyd edib.

Hazırda Azərbaycanın qarşısında azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi və məcburi köçkünlərin geri qaytarılması kimi vacib məsələlər durduğunu bildirdi. Bu xüsusda, ən böyük maneələrdən biri mina təhlükəsi olduğunu və bu təhlükənin aradan qaldırılmasında Azərbaycan beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ümid etdiyini vurğulayıb.

"Lotoreyalar haqqında" qanun ciddi müzakirələrə səbəb oldu

"Gedib Gürcüstanda oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər"



Vahid Əhmədov: "Belə adamlara Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır"

Dünya Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında "Lotoreyalar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Lotoreyalar haqqında" qanuna dəyişiklik edilməsinin zəruri olduğunu qeyd edib.

Onun sözlərinə görə, xaricdə təşkil olunan lotoreya oyunlarına Azərbaycanın kifayət qədər vəsait yönəli və qanuna dəyişikliklərdə məqsəd həm də bu sahədə kölgə iqtisadiyyatının qarşısını almaqdır: "Hesablama Palatasının 2019-cu ildə "Azərilotoreya" ASC-də apardığı audit yoxlamaları zamanı ASC-nin gəlirlərinin 6 milyon manat olduğu, büdcəyə də 2 milyon manat vəsaitin daxil olduğu üzə çıxıb. Ancaq iqtisadiyyat nazirinin müavini də açıqladığı kimi, 2019-cu ildə mərc oyunları ilə bağlı "qara bazar"ın həcmi 700 milyon manat olub. Bu, kifayət qədər böyük vəsaitdir. Məqsəd də bu kimi halların aradan qaldırılmasıdır". **İqtisadiyyat nazirinin müavini Röv-**



şən Nəcəf qanun layihəsinin hazırlanmasında əsas məqsədlərdən birini bu sahədə şəffaflığa nail olunması və "qara bazar"ın aradan qaldırılması olduğunu vurğulayıb. Nazir müavini qanunvericiliyə "qumar" anlayışının daxil edilməsinin səbəbini açıqlayıb: "Qanunvericilikdə sif qumarxana ilə bağlı cəzalar nəzərdə tutulub. Ancaq hazırda fiziki obyekt yaratmadan da qumar oyunları təşkil etmək mümkündür. Ona görə də qanunvericiliyə qumar oyunları anlayışı daxil edilir". R.Nəcəf deyib ki, məqsəd büdcəyə daha çox vəsait cəlb etməkdir.

Qüdrət Həsənzadə evdə oynanılan oyunların qumar kimi qiymətləndirilməsini düzgün saymayıb

"Digər tərəfdən, mənfəətdən deyil, dövriyyədən vergiyə cəlbəmə tətbiq olunacaq. Bu da bu sahədə fəaliyyət göstərən sahibkarları stimullaşdırmaq məqsədi daşıyır. Prosedurlar daha təkmil qaydada nəzərdə tutulub". İqtisadiyyat nazirinin müavini qeyd edib ki, bəzən vətəndaşları aldatmağa yönəlik stimullaşdırıcı lotoreyalar olur: "Ona görə də stimullaşdırıcı lotoreyaların sərbəst buraxılması çətin məsələdir".

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu sahədə şəffaflığın təmini ilə bağlı mexanizmin yaradılması vacibdir: "Qanunun icrasına da nəzərət lazımdır. Qanunun icrasına nəzərət

yəqin ki, iqtisadiyyat və Gənclər və idman nazirlikləri həyata keçirəcək. Bu, kifayət qədər gəlirli sahədir. Gedib Gürcüstanda, Pribaltika ölkələrində oyunlar oynayırlar, vergilərini də ödəyib gəlirlər. Ona görə də Azərbaycanda müvafiq şəraiti yaratmaq lazımdır. Ümumilikdə, bu qanunun qəbulu vacibdir".

Millət vəkili Qüdrət Həsənzadə evdə oynanılan oyunların qumar kimi qiymətləndirilməsini düzgün saymayıb: "Bakının kəndlilərində insanlar kimsə evində oturur, oyunlar oynayırlar. Bundan qazanc da götürürlər, kim uduzur, kimsə udur. Bu cür oyunları qumar oyunu kimi qiymətləndirmək məsələsinə yenidən baxmaq lazımdır. Bu da həmin oyunların ictimai mənəviyyət əleyhinə cinayət kimi qiymətləndirilməsi deməkdir. Ona görə də bu qanun

layihəsinə yenidən baxmaq lazımdır". **Deputat Vüqar Bayramov layihədə lotoreyalardan pul şəklində əldə edilən 500 manata qədər uduşların gəlir vergisindən azad edilməsinin nəzərdə tutulduğunu bildirdi: "Bu, orta aylıq maaşdan da aşağı məbləğdir. Daha böyük məbləğdə uduşun gəlir vergisindən azad edilməsi yaxşı olardı".**

Müzakirələrdən sonra "Lotoreyalar haqqında" qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Növbəti ildə proseslər sürətlənəcək

"Azərbaycan və Ermənistan arasında razılaşma ancaq birbaşa təmaslar sayəsində mümkündür"

"Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında vasitəçiliyi birbaşa İravanın maraqlarına xidmət edir".

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Makron və rəsmi Parisin mövqeyi Minsk qrupu formatının davam etməsi və regionda etnik ermənilərə yeni bir "statusun" tanınmasına nail olmaqdır: "Fransanın iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində vasitəçiliyi qəbul edilməzdir. Prosesdə əsas rol Rusiya oynayıb və Moskva çalışır ki, proses Kremlin nəzarətindən çıxmınsın. Amma Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan kənar Azərbaycanla birbaşa da-



nışqlara getməyə çalışır. Tərəflər arasında hansısa razılaşma ancaq birbaşa təmaslar sayəsində mümkündür. Brüsseldə demiryol xəttinin çəkilməsinə dair razılığın əldə olunması bununla bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla birbaşa görüşü dəfələrlə təklif edib. Çünki Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar kağız üzərində qalır. Mümkündür ki, növbəti ildən iki ölkə arasında normallaşma prosesi sürətlənsin. Lakin Rusiyanın boş dayanmayacağı, sabotajlara əl atacağı istisna edilmir".

İsmayıl

İsmayıl

Ağ Ev sükutu pozdu

ABŞ İlham Əliyevlə Paşinyanın fikirlərini birbaşa özlərindən öyrənmək istəyirdi



“Amerikanın Cənubi Qafqazda maraqları ondan ibarətdir ki, region tamamilə təhlükəsiz bir bölgəyə çevrilsin”

Sənən İsmayıl

ABŞ Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü alqışlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözcüsü Ned Prays öz "Twitter" səhifəsində yazıb.

"ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. Biz regiona sülh gətirən birbaşa əlaqələri qətiyyətlə şəkildə dəstəkləyirik" - deyir o, bildirib.

ABŞ-in məhz Brüssel görüşündən sonra prosesə dair münasibət bildirməsi olduqca maraqlıdır. Mövzu barədə "Şərq"ə danışıq politoloq Elxan Behrudi bildirib ki, ABŞ-in Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz maraqları var.

"İndi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, sülh sazişinin imzalanması prosesi gedir, burada bəzi detallar var. Sərəhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya məsələsi, Zəngəzur koridorunun statusunun həll olunması, koridormu, yoxsa beynəlxalq yolu olacağı məsələləri və s. On-

dan sonrakı mərhələdə Ermənistanın Qarabağ ərazisini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması, bunlar hamısı post-müharibə dövrünün həll olunmamış məsələləridir. Brüssel görüşü hər iki tərəfin bu məsələlərin həlli yönündə mövqelərini ortaya qoyması ilə nəticələndi. Amerikanın da Cənubi Qafqazda maraqları ondan ibarətdir ki, Cənubi Qafqazın təhlükəsizliyi təmin olunmalıdır. Təhlükəsizliyin təmin olunması nə üçün lazımdır? Bizim karbohidrogen daşıyıcılarımızın xətləri və Orta Asiyadan gələn enerji resurslarının daşıyıcı xətləri Azərbaycandan və Gürcüstandan keçərək Avropaya nəql olunacaq. Əslində Avropa ölkələrinin və Amerikanın Azərbaycanın karbohidrogen ehtiyatlarının üzərində pay sahibi olan şirkətləri var. Bunların bütün bu proseslərdə təhlükəsizliyinin həlli üçün Cənubi Qafqaz təhlükəsiz bir bölgəyə çevrilməlidir. İşğaldan azad olunmuş bölgələrdə minalanmış ərazilərin təmizlənməsi yönündə Amerikanın əməkdaşlığına Azərbaycanın da ehtiyacı var. Görünən odur ki, həm Amerika, həm Avropa ölkələrinin indiki mərhələdə Azərbaycandan və Ermənistan istəkləri ondan ibarətdir ki, bir an önce bu

sülh sazişi imzalanmış və iki konflikt və revansist bəyanatlar artıq səngiməmiş olsun. Yeni iqtisadi əlaqələr mərhələsinə keçilsin".

Elxan Behrudi həmçinin bildirib ki, Amerika Minsk qrupunun vasitəsilə proseslərə daha yaxından qoşula bilər: "Minsk qrupunun hüquqi sonluğu baş verməyə qədər bu qrupda olan ölkələr üçlüyü bu və ya digər formada Azərbaycanla və Ermənistanla o qurum üzərindən əməkdaşlıq etməyə çalışacaq. Minsk qrupunun fəaliyyəti və səlahiyyətləri müharibə və konfliktin sona çatmasından da əlavə post-konflikt dövründən sonrakı mərhələdə Ermənistan, Azərbaycan və bölgə ölkələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etmək üzərindədir. Əslində təbii ki, ABŞ Azərbaycanda və Cənubi Qafqazda hər hansı bir siyasi fəaliyyəti koordinasiya etmək istəyərsə, bunu Minsk qrupunun vasitəsilə etmək istəyəcək. Əslində, bizim Minsk qrupunun fəaliyyətləri sona gətirdi, deyə mövqeyimiz də yoxdur. Burada Azərbaycan mövqeyi ondan ibarətdir ki, Minsk qrupu Qarabağın statusunu artıq qabartmasın, Qarabağ məsələsinin həll olunmasını qəbul etsin. Ondan sonrakı mərhələdə bütün humanitar məsələlərdə əməkdaşlıq çox güman ki, davam etdiriləcək".

Politoloq Amerikanın Brüsseldən fərqli olaraq Soçi görüşünə reaksiya verməməsinə belə izah edib: "Rusiya olduğu yerdə Amerikanın mövqeyi hər zaman fərqlidir. Soçi görüşündən sonra Brüssel görüşünün keçirilməsi də ondan ibarətdir ki, birbaşa prezidentlərin, birinci şəxslərin mövqeyindən bu problem gələcəyə baxışı dinlənməsi olsun. Mövqeləri ortaya qoyulmuş olsun, Avropa Şurasının və yaxud da Avropa ölkələrinin, Amerikanın bu yöndə fəaliyyətinin nədən ibarət olacağını müzakirə edilsin. Ona görə də Amerika da, Avropa da bu bölgəyə aid siyasi və hərbi məsələlərin Avropa ölkələrinin bəzi qurumları tərəfindən və Amerikanın da iştirakı ilə həllinə daha çox müsbət yanaşır, nəinki Rusiya, Azərbaycan və Ermənistan arasındakı məsələlərin koordinasiyasına".



Türkiyə bölgədə təhdidlərin qarşısını alan yeganə ölkədir

“Ona görə də heç nəyə məhəl qoymadan hərbi sahədə əməkdaşlığı ən pik həddə çatdırmalıyıq”

İsmayıl Qocayev

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə Silahlı Qüvvələri dost və qardaş ölkələrin hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək.

Nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və sərhədlər xaricində sona qədər haqq uğrunda çarpışacaq. Hər zamankı kimi Hulusi Akar Azərbaycanı xüsusi vurğulayıb: "Azərbaycanın haqlı mübarizəsində "gecə-gündüz", "dağ-təpə", "yay-qış" demədən "ölsəm şəhid, qalsam qazi" anlayışı ilə yanında olacağıq". Türkiyənin Azərbaycana hansı səviyyədə və necə dəstək verdiyi hamıya bellidir. Qardaş ölkə xüsusən son dövrlərdə daha qətiyyətlə şəkildə Azərbaycanın yanında olduğunu vurğulayıb. Müdafiə naziri Hulusi Akar isə mütemadi Azərbaycanla bağlı region ölkələrinə mesajlar verir. Ekspertlərə görə, Türkiyənin məhz Müdafiə naziri Hulusi Akarın diliylə Bakıya dəstək mesajları çox önəmlidir. Bununla Ankara bölgədə gedən proseslərdən uzaq durmadığını, hər şeyi yaxından izlədiyini bir daha elan etmiş olur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə bildirib ki, ölkə ictimaiyyətinin birmənalı istəyi Türkiyə Silahlı Qüvvələrinin bölgəmizdə daimi qalması və burada sülhməramlı kimi fəaliyyət göstərməsidir. Partiya təmsilçisinin sözlərinə görə, xüsusən şimal qonşumuz Rusiya və cənubda İranla sərhəddə bizim hərbi qüvvələrlə bərabər Türkiyə ordusunun da olması arzuolunandır: "Türkiyə Azərbaycana yönəlik bir çox təhdidləri və təhlükələrin qarşısını almağa qadir yeganə ölkədir. Ona görə də heç nəyə məhəl qoymadan hərbi sahədə əməkdaşlığı ən pik həddə çatdırmalıyıq. Bu, hər iki dövlət və xalqların maraqlarına tam uyğundur. Hörmətli Hulusi Akarın daimi mesajları qardaş Türkiyənin Azərbaycanı heç zaman tək qoymayacağına işarə edir və çox önəmlidir. Türkiyə beynəlxalq aləmdə də Azərbaycanın haqq davasını müdafiə edir və kenar güclərin regiona müdaxiləsini, ölkəmizə təzyiqlərin qarşısını alır".

"Media haqqında" Qanun layihəsinin Milli Məclisə daxil olana qədər çoxsaylı media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi təşkil olunub. Ölkəmizin media mühitinin sağlamlaşdırılması baxımından layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan jurnalistlərin rəy və təklifləri nəzərə alınıb.

"Şərq" xəbər verir ki, hazırda qanun layihəsi ilə bağlı müzakirələrdə media mənsubları ilə yanaşı cəmiyyətin müxtəlif sferalarının təmsilçilərinin də fəal iştirakı "Media haqqında" Qanun layihəsinə olan geniş ictimai marağın göstəricisi kimi tərifimizdən təqdir olunur.

Qanun layihəsi beynəlxalq norma və prinsiplər, habelə müvafiq xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Layihənin ayrı-ayrı normaları işlənərək müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb. İctimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb.

Qanun layihəsi ne "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil edir, əksinə, müvafiq müddəaların tələbləri ilə səsleşir və onların müdafiəsi mexanizmini müəyyən edir.

Layihədə çoxsaylı müzakirələrə səbəb olan məsələlərdən biri jurnalist vəsiqələrinin verilməsidir. Bu vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır, jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətinin maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən vəsiqə almaq imkanı əldə edir. Müvafiq vəsiqənin adı "vahid jurnalist vəsiqəsi" deyil, sadəcə, "jurnalist vəsiqəsi"dir, o, jurnalistin həqiqətən jurnalist olduğunu deyil, müraciət etmiş şəxsin həqiqətən Media Reyestrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir və əldə edilməsi üçün jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur.

Media subyektlərinin Reyestrə daxil edilməsi isə media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənəşdirilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırılmasını formalaşdırılması məqsədi daşıyır.

Jurnalist vəsiqəsi ətrafında reallığı əks etdirməyən fikirlər səslənir

MEDIA və MTRŞ səslənən iddialara aydınlıq gətirdi

Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslərə vəsiqənin verilməməsi məsələsinə münasibətdə isə bildirmək istərdik ki, 7 yaşına çatmayan, həmçinin əqli imkanları baxımından öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən, yeni fəaliyyət qabiliyyəti olmayan şəxslərin və 7 yaşından 18 yaşına qədər olan, yeni məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilə bilər.

Sadə prosedür tələblərlə müşayiət olunan jurnalist vəsiqəsinin almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı olması şərti nəzərdə tutulmayıb.

Təəssüflər olsun ki, jurnalist vəsiqəsi ətrafında davamlı olaraq reallığı əks etdirməyən fikirlər səslənir.

"Təklif dövlət qurumlarına kimlərin qanuni jurnalistik fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyən etməkdə tam səlahiyyəti verir..." kimi fikirlər isə ümumiyyətlə qəbul edilən deyil və müzakirə yükü daşıyır. Layihə qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləyir, çünki həmin fəaliyyət bu qanun layihəsinin predmeti deyil. Müvafiq layihə məhz peşəkar jurnalistikanın inkişafını və ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasını hədəfləyib.

Qanun layihəsi jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, o cümlədən xaricə yaşamaq hüququnu məhdudlaşdırmır və belə bir yanaşma müzakirə obyektinə ola bilməz.

Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərdən istifadə etməyə və ya onları yaymağa yol verilən halların dairəsi müəyyənəşdirilərkən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilə bilər. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilmə üsuluna, yeni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir.

Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda da bu müddə

təsbit olunub, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultub və bu illər ərzində heç bir zaman müzakirələrin və mübahisələrin predmeti olmayıb.

Qanun layihəsində "Hərbi vəziyyət haqqında", "Fövqəladə vəziyyət haqqında", "Dini ekstremizmə qarşı mübarizə haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanunlarına istinad edilmiş, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizmə əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənib. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi fonunda göstərilən normaların məqsəduyğunluğu qiymətləndirilə bilər. Belə ki, hərbi və fövqəladə vəziyyət dövründə, dini ekstremizmə və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin çərçivəsinin müəyyənəşdirilməsi ictimai əsaslı maraqların və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlməmiş, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlib.

Qanun layihəsinə dair bəzi mülahizələrdə faktların və hadisələrin qarəzsiz və obyektiv şərh olunması, birtərəfliyyəyə yol verilməməsinə dair norma isə kontekstdən çıxarılmaqla təqdim olunub. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yeni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənəşdirir.

Göründüyü kimi çoxsaylı müzakirələrin predmetinə çevrilsə də, əslində Qanun layihəsinin qeyd olunan normaları tamamilə Konvensiyanın tələblərinə cavab verir və onun mahiyyəti ilə uyğunluq təşkil edir.

Qanun layihəsinin mətninə və mahiyyətinə tam bələd olmadan onun ətrafında aparılan müzakirələr bir çox hallarda yanlış qənaətlərin meydana çıxmasına səbəb olur ki, bunlardan biri də məhz sosial şəbəkələr və "blogger"lərin fəaliyyəti ilə bağlıdır. Müzakirə olunanları əksinə Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və "blogger"lərin fəaliyyətinə



Azərbaycan Respublikasının
Mediannın İnkişafı Agentliyi

şamil edilməyib.

"Platforma yayımcısı" anlayışı ilə bağlı irəli sürülən fikirlər isə tam olaraq yanlış yanaşmanın nəticəsidir. Belə ki, "platforma yayımcısı" ilə hazırda istifadə olunan "internet televiziya" anlayışı eyni deyildir və birinci daha geniş məfhumdur. "Platforma yayımcısı" dedikdə açıq yerüstü yayım üsulu istisna olmaqla, digər platformalardan (ödənişli yerüstü platforma, kabel, İPTV, OTT, birbaşa internet və s.) yayım həyata keçirən yayımcı nəzərdə tutulur. Yalnız platforma yayımcısı olmaq istəyən internet televiziya kanalları müəyyən tələblərə (öz saytıdan yayım, program cədvəlinin olması, minimum 6 saatlıq yayım və s.) cavab verməlidirlər ki, lisenziya üçün müraciət edə bilsinlər. Bu lisenziyanı əldə etməklə isə onlar operatorlarla müqavilə bağlayaraq multipleks operatorunun istifadə etdiyi ödənişli yerüstü platformalarda və platforma operatorunun istifadə etdiyi ödənişli kabel, İPTV, OTT və digər platformalarda təmsil olunmaq imkanı qazanırlar.

"Peyk yayımı həyata keçirən platforma yayımcısı" lisenziyası isə bunlardan əlavə onlara peyk yayımında təmsil olunmaq imkanı verəcəkdir. Beləliklə, platforma yayımcısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziya fəaliyyətinə heç bir məhdudiyət nəzərdə tutulmur. Bununla bağlı dəfələrlə aidiyyəti orqan tərəfindən açıqlamalar verilməsinə baxmayaraq, hələ də subyektiv mülahizələr ifadə edilməkdədir. Qeyd olunan məsələyə hüquqi müstəvidə hələ də aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsi nə dair təklifin verilməsi planlaşdırılır.

Müraciətdə qeyd olunan digər məqam isə audiovizual media üzrə tənzimləyici

orqan funksiyalarını yerinə yetirəcək Audiovizual Şura ilə bağlıdır. Hazırda televiziya və radio yayımı üzrə tənzimləyici orqan Milli Televiziya və Radio Şurasıdır. Qanun layihəsində Audiovizual Şura ilə bağlı müddəalar hazırda mövcud olan qanunvericilikdə Milli Televiziya və Radio Şurası ilə bağlı hissələrlə (Şuranın formalaşdırılması, maliyyələşməsi, əsas vəzifələri və s.) uyğunlaşır. Hətta bir sıra müddəalarda Audiovizual Şuranın səlahiyyətinin genişləndirilməsi. Belə ki, Şura üzvlərinin sayı 9-dan 7-ə endirilib, eyni Şura üzvlünün 2 dəfədən çox təyin olunmaq imkanı istisna olunub, səlahiyyət müddəti 6 ildən 5 ilə qədər azaldılıb. Bundan əlavə, hazırda Milli Televiziya və Radio Şurasının yayımını dayandırılması üzrə az qala qeyri-məhdud səlahiyyətlərin konkret pozuntular üzrə differensiallaşdırılmış yayım dayandırılması səlahiyyətləri ilə əvəzləndirilməsi müvafiq yanaşma baxımından olduqca əhəmiyyətlidir.

Şuranın dövlət büdcəsindən maliyyələşməsinin onun fəaliyyətinin müstəqilliyinə xələf gətirəcəyi ilə bağlı iddialar gəlinə, qeyd olunmalıdır ki, bir çox Avropa ölkələrində tənzimləyici qurumların dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi mövcuddur.

İfadə və söz azadlığının yüksək səviyyədə təmin olunduğu ölkələrdə dövlətin media sferasına hər hansı inzibati müdaxilə etmək niyyəti yoxdur. Əksinə, media sahəsində institusional qüvvəli işlərinin davam etdirilməsi məqsədilə publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Mediannın İnkişafı Agentliyi yaradılıb. Agentliyin Nizamnaməsi ilə tənzim olunan yayım medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənəşdirmək çətin deyil. Lakin buna baxmayaraq belə yanaşmanı və bu sahədə görülən işləri dövlətin mediaya müdaxiləsi kimi qiymətləndirmək heç bir reallığı əks etdirmir.

Qanun layihəsi hələ Milli Məclisə təqdim ediləndək onlarla media subyektlərinin onun təqdimatı olub və yüzlərlə jurnalistin iştirakı ilə müzakirəsi həyata keçirilib. Azərbaycan Respublikasının Mediannın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurası tərəfindən qurulan effektiv kommunikasiyaya baxmayaraq Qanun layihəsi ətrafında hələ də həqiqəti əks etdirməyən fikirlərin səslənməsi təəssüf hissi doğurur. Bu kimi halların qarşısını alınması məqsədilə media nümayəndələri, ekspertləri və ictimai fəallardan fikir və rəylərini bildirmək Qanun layihəsinin kontekstindən kənara çıxarmaları və layihənin məzmunu ilə yaxından tanış olmaları tövsiyə olunur.

"Media haqqında" Qanun layihəsi ilə bağlı yaranan hər hansı sual və ya narahatlıqlara açıqlama və izahat verməyə hazır olduğumuzu bildirmək istərdik.

Məkrli plan...

Ermənistan saxta tarixi dövriyyəyə gətirir

Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunması ətrafında gedən müzakirələr prosesin hansı xəritələrə əsasən həyata keçiriləcəyi məsələsini yenidən gündəmə gətirib. Ermənistanın Mülki Müqavilə Partiyasını təmsil edən deputatı Arman Yeqoyan deyib ki, Rusiya Baş Qərargahında bununla bağlı çoxsaylı xəritələr var. Lakin sərhədlərdə stabillik üçün Baş Qərargahdan İrəvana 1974-cü ildə hazırlanmış xəritə təklif edilib.

Yeqoyan bildirib ki, 70-ci ildən sonra sərhədlərdə müəyyən dəyişikliklər olsa da, qeydə alınmayıb: "Aradan keçən vaxt ərzində dəyişiklik olub, amma bəzi yerlərdə, məsələn, Qaragöldə, Tavuşda kolxozlar səviyyəsində dəyişiklik baş verib". Ermeni deputatın fikrincə, delimitasiya və demarkasiya prosesi vəziyyəti dəyişə bilər: "Biz Azərbaycan SSR və Ermənistan SSR-in təsdiq etdiyi 1926-cı ilin xəritəsinə güvənirik. Hesab edirik ki, sərhədlərin müəyyənlişməsi həmin ilin xəritələrinə əsasən aparılmalıdır".

Qeyd edək ki, Paşinyan da "bəzi yerlərdə kolxoz səviyyəsində" dəyişiklik olduğunu bildirmişdi. Bu, daha çox Qazaxın 80-ci illərin ortalarında verilən 3 min hektar ərazisi ilə 7 kəndin Azərbaycandan ayrı düşməsinə aiddir. Xəritələr məsələsində isə müxtəlif versiyalar səsləndirilir. Bəzi tarixçilərə görə, 1928-ci ilədək dəqiq hərbi topoqrafik xəritələr olmayıb. Coğrafiyaçı alimlər vurğulayırlar ki, sərhədlərin delimitasiyası və demarkasiyası topoqrafik xəritələr əsasında aparılmalıdır. Tədris xəritələri ilə sərhəd xətti çəkmək olmaz. Sərhədlərin demarkasiyası üçün internet məkanında gəzən xəritələr deyil, bütün nöqtələri bir neçə metrə qədər dəqiqliyi ilə göstərən xəritələr lazımdır. Mediada 1960-1970-ci illərin xəritələrindən də bəhs edilir. Vurğulanır ki, sərhədlərin dəqiq müəyyən edilməsi üçün SSRİ Kartoqrafiya və Geodeziya İdarəsinin xəritələrinə əsaslanmaq



"Sərhədlərin müəyyənlişməsi prosesində 1920-ci ilə qədər olan xəritələrə üstünlük verilməlidir"

lazımdır. Məsələ ondadır ki, Ermənistanın "güvəndiyi" 1926-cı il xəritəsi haqda da heç bir məlumat yoxdur.

Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənlişməsi ilə bağlı "Şərq"ə danışan tarixçi-alim, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Vasif Qafarov deyib ki, 1920-ci ildən sonra iki ölkənin sərhədlərində baş verən bütün dəyişikliklər bizim ziyanımıza, Ermənistanın isə xeyrinə olub. Tarixçi vurğulayıb ki, 1920-ci ildə, yəni Azərbaycan və Ermənistan sovetləşməyə başlayandan sonra dekabrın 1-də qəbul olunmuş bəyanatda Zəngəzur, Naxçıvan və Qarabağ məsələsi də əksini tapıb. Lakin Qars müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində qalması qərarlaşdırılıb: "Ancaq Ermənistan Qars müqaviləsini tanımayıb, hətta bunu öz konstitusiyasına salıb. Azərbaycan Respublikası özünü 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab etdiyi kimi Ermənistan da özünü həmin illərdə mövcud olmuş dövlətin varisi sayır. Yəni əslində iddia edir ki, sovet dövründəki ərazi dəyişikliklərini tanıdır. Əgər elədirsə, Ermənistan ilk növbədə 1918-20-ci illərdə mövcud olmuş respublikanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. 1918-ci ildə Ermənistan respublikası cəmi 9 min kvadrat kilometr ərazidə yaranmışdı.

Bölmək deyəndə, söhbət ərazinin tam yarından iki hissəyə ayrılmasından gəlir. Zəngəzurun böyük hissəsini ermənilər aldı. Qarabağdakı ermənilərə isə muxtariyyət verildi. Qarabağın Azərbaycanın tərkibində saxlanması xeyrimizə idi, amma ədalətsiz tərəfi o idi ki, heç bir əsası olmadan oradakı ermənilərə muxtariyyət hüququ verildi".

V.Qafarov vurğulayıb ki, Azərbaycan və Ermənistan sərhədləri ilə bağlı 1920-1929-cu illər ərzində bir sıra ərazi dəyişikliyi baş verib və hamısı ermənilərin faydasına olub: "Hətta 1960-cı illərdə Qaragöl ətrafında baş vermiş hadisələr, ermənilərin mərkəzi hökumətə müraciəti, yaylaqların ermənilərə verilməsi sayəsində həmin ərazilərin zəbt edilməsi də birbaşa əleyhimizə işləyib. O baxımdan hesab edirik ki, sərhəd müəyyənlişməsi prosesində mümkün qədər əvvəlki dövrün xəritələrinə istinad etmək daha məqsəduşundur. Hər halda 1974-cü ilə müqayisədə 1926-cı ilin xəritələri daha çox xeyrimizədir. Nəzərə alaq ki, sovet dövründə Azərbaycan-Ermənistan arasında detallı sərhəd olmayıb. Sadəcə, inzibati sərhədlər mövcud olub. Xüsusən sərhəd bölgələrindəki şəhər və kəndlərin hansı dövlətə məxsus olması o dövrün inzibati idarəçiliyi ilə müəyyən edilib".

İsmayıl Qocayev



NATO-nun reaksiyası şişirdilir

Rusiyanın Ukraynanı işğalı olduqca zəif ehtimaldır

NATO-nun baş katibi Yens Stoltenberq Bolqarıstanın Baş naziri Kiril Petkovla görüşündə Ukrayna-Rusiya gərginliyindən danışdı. Baş katib bildirdi ki, Ukrayna ilə bağlı ən pis senariyə hazır olmaq lazımdır. Stoltenberq deyib ki, Rusiyanın Ukrayna ətrafında böyük miqyasda hərbi qüvvələr cəmləməsi müşahidə olunur: "Silahlı birliklər, artilleriya, döyüş tankları, elektron sistemlər, dronlar və döyüşə hazır, sayı on minlərlə olan canlı qüvvə... Əlbəttə ki, bu hərbi qüvvələrin toplanma niyyəti ilə bağlı dəqiq açıqlama yoxdur. Lakin bildiyimiz odur ki, Rusiya artıq daha əvvəl Ukraynaya qarşı hərbi gücdən istifadə edib. Ona görə də ən pis senariyə hazırlaşmalıyıq. Rusiya tərəfindən daha aqressiv ritorika görürük. Rusiya "qırmızı xətlər" barədə danışır, mesajlar çatdırır. Bu da NATO müttəfiqlərini narahat edir". NATO baş katibi deyib ki, hərbi blok Rusiyanın fəaliyyətini yaxından izləyir: "Ukrayna ətrafında Rusiyaya məxsus hərbi qüvvələrin fəaliyyətini izləmək üçün kəşfiyyat imkanlarımızı daha da gücləndirmişik. Müttəfiqlərimiz arasında Ukrayna haqqında məlumatların paylaşınıq. Ukraynaya dəstək təlimlər çərçivəsində, hərbi texnika və ləvazimatların təminatı şəklində davam edir". Stoltenberq deyib ki, hazırda müttəfiqlərimizə qarşı təhdid yoxdur, lakin artan gərginlik narahatlıq doğurur.

Hərbi Alyansın Ukrayna məsələsindəki mövqeyini "Şərq"ə analiz edən siyasi şərhçi Azər Qasimov hesab edir ki, Rusiyanın Ukrayna sərhədində qoşun yığımasına NATO-nun reaksiyası şişirdilir. Ekspert Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyinə ehtimal vermir: "Amerikanın Ukraynaya silah yardımı Rusiyanı hərbi və aqressiv ritorikadan çəkəndirmək məqsədi güdür. Çünki Ukrayna ərazisinə təcavüz Moskvanın problemi həll etməsinə yox, əksinə, daha ciddi böhrana yuvarlanmasına gətirib çıxaracaq. Yenidən milyonlarla insanın qaçqın düşməsinə ni Avropa qaldıra bilər, nə də Rusiya hakimiyyəti".

A.Qasimov xatırladı ki, hərbi alians soyuq müharibə dövründə belə Rusiya ilə müharibəyə yanaşmayıb: "Bu, indi də belədir. Qəribə ancaq iqtisadi sanksiyaların tətbiqindən danışır. Ukraynaya edə biləcəkləri yardımın nələrdən ibarət olacağını da əvvəlcədən açıqlayıblar. Nəzərdə tutulan kiçik həcmdə maddi və silah yardımıdır, vəssalam. Əlbəttə, bu, yetərli dəstək deyil. Amma Rusiya da, Avropa da fərgindədir ki, müharibə növbəti siyasi-iqtisadi böhran deməkdir. Heç bir dövlət ərazisinin müharibə meydanına çevrilməsinə istəməz".

İsmayıl Qocayev



Taksi fəaliyyəti ilə bağlı ölkədə xaos yaşanır

"Ortaqlıqda 2 dövlət orqanı var, heç biri də vəziyyətə düz-əmelli nəzarət edə bilmirlər"

Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır.

Bu həftənin birinci günündə 130 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi sürücülərinin qeyri-formal və sistemsiz fəaliyyətinin yaratdığı sıxlıq və qarışıqlıq nəqliyyatda ciddi problem yaradır.

Müvəddətli "Şərq"ə şərh edən neqliyyat üzrə ekspert Ərşad Hüseynli bildirib ki, qanunvericilikdə müəyyən müddəalar var ancaq onları yerinə yetirən yoxdur.

"Çünki nəzarət edən yoxdur. Tutuq ki, Bakıda BNA-dır, ölkənin digər yerlərində də AYNA var. Həmin qurumlar tərəfindən nəzarət, təşkilatlanma yoxdur deyə taksilə fəaliyyəti ilə bağlı ciddi bir xaos var. Xaosun başqa səbəbi də odur ki, ictimai neqliyyat bərbad, dağınıq vəziyyətdədir. Elə rayonlarımız var ki, orada marşrut tapılırmı. Ona görə də taksilə xidmətlərindən istifadə olunur. Qanunvericilikdə belədir ki, taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olmalıdır, uçota durmalıdır, şəxs hər məşin üçün fərqlənən nişanı almalıdır. Ondan sonra qanuna uyğun fəaliyyət göstərməlidir. Amma dediyimiz qurumlar heç biri nəzarət edə bilmirlər. Ona görə də bunların heç birinə riayət olunmur. Bu dəqiqə taksilə fəaliyyəti ilə məşğul olanların bəlkə də heç 10 faizi fərqlənən nişanı almırlar. Nəzarət orqanları da bunun alınmasını təmin edə bilmirlər".

Ekspert taksilə fəaliyyətinə nəzarətin zəif olmasını ciddi mexanizmlərin olmaması ilə əlaqələndirib:

"Məsələ burasındadır ki, bu fəaliyyət spesifikasi bir fəaliyyətdir. Nəzarət etmək üçün daha ciddi mexanizmlər lazımdır. Vahid dövlət nişanı lazımdır. 2-3 dövlət orqanı var ortaqlıqda, heç biri də bu işlə düz-əmelli məşğul ola bilmir".

Sürücülərin narkotik vasitə qəbul etmiş halda taksi fəaliyyəti ilə məşğul olması məsələsindən danışan Ərşad Hüseynli burada da qanunvericiliyin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb: "Dövlətin tələbi var ki, işə gərəkən sağlamlıq arayışı təqdim etməlidir. Bu tələblər qanunvericilikdə var. Bunlara riayət etməli olan şəxslərə də dövlət qurumları nəzarət etməlidir, ancaq edə bilmirlər deyə özbaşınalıqdır".

Sanan İsmayıl

Leyla Əlizadə:

"Belə şəxslərlə heç kəs bacara bilmir"

Novella Cəfəroğlu:

"...Həmin şəxs barəsində böyük məbləğdə cərimə və ya həbs-qətimkan tədbirləri görülməlidir"

Bərdə rayon sakini itləri güllələyib. Bu barədə sosial



Heyvanlar güllələnir...

Nə hadisələr səngiyir, nə cərimələr kəsilir

şəbəkələrdə paylaşım edilib. Hadisə rayonun 866-cı qəsəbəsində baş verib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Hadisəni törədən istifadə etdiyi tir tufəngi də ondan maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət verəcək. Maraqlıdır, ölkəmizdə sahibsiz heyvanlara qarşı bu cür vəhşilik törədən şəxslər qanunvericiliklə necə cəzalandırılmalıdır? Belə heyvanların normal yaşayışı üçün hansı şərait yaradılıb? Və məlum hadisəyə görə hansı qurumlar məsuliyyət daşıyır?

Məsələyə münasibət bildiren "Evsiz Heyvanların Müdafiəsi" İctimai Birliyinin sədri Leyla Əlizadə "Şərq"ə söyləyib ki, bu problem cəmiyyətin yarası yeridir:

"Belə şəxslərlə heç kəs bacara bilmir. Həm də belə qəddarlıq təkəzə sahibsiz kütə heyvanlarına qarşı yox, eləcə də ev heyvanlarına qarşı törədilir. 2007-ci ildən məsələni dəfələrlə qaldırmışıq. Heç nə düzəlmir. Afaq Qurbanovanın pişiklər üçün sığınacağı var. Burdakı pişiklərin bəzilərinin bir ayağı yoxdur, bəzilərinin gözləri görmür. Onlar bu sığınacaqda tam rahat şəkildə yaşayıb ömürlərini başa vururlar".

L.Əlizadə deyib ki, bir çoxları belə heyvanların iynə vastəsində öldürülməli olduğunu düşünür. Belə təfəkkürə sahib in-

sanlarla mübarizə aparılsa da, onları dəyişmək mümkün olmur.

Məsələnin hüquqi tərəflərindən danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu vurğulayıb ki, zərərverici xüsusiyəti aşkarlanmadığı təqdirdə heç bir heyvana toxunmaq olmaz: "Bu, qanunvericilikdə öz əksini tapıb. Əgər şəxs bunu təhlükəsizliyi üçün edibsə, həmin itlərin quduzluğu barədə mütləq həkim kağızı olmalıdır. Əks halda onun barəsində qanunla nəzərdə tutulmuş böyük məbləğdə cərimə və ya həbs-qətimkan tədbirləri görülməlidir".

Adının çəkilməsini istəməyən "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin nümayəndəsi isə özlərinin Bakı Şəhəri İcra Hakimiyyətinə tabe olduğunu və bu səbəbdən yalnız Bakıdakı itlərə cavabdeh olduqlarını diqqətə çatdırıb.

Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə zəngimizə cavab versə də, sualımızı eşitdikdən sonra "Məsələdən xəbərimiz yoxdur" deyib, telefonu üzümüzə qapatdı.

Xatırladaq ki, Azərbaycan 2007-ci ildən ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyasına qoşulub. Konvensiyaya görə, şəxs sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığına hesab etdiyi halda onları mümkün olan əziyyətlərə, ağrılara məruz qoymadan sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirməlidir. Və tədbirlərə heyvanların tutulması lazım olduqda onların minimum fiziki və mənəvi əziyyətlər verilməklə tutulması, onların sığınacaqda saxlanması və konvensiya əsasında ev-tanazıya edilməsi daxildir.

Günəş Mərd

Lirənin dəyərdən düşməsi sürətli hal alır

Əgər yanlış pul siyasətinə son verilməsə, proses davam edəcək

Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Hazırda 1 dollar 16,04 lirəyə qədər yüksəlib. Türkiyə Mərkəzi Bankının yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsinə endirməyə davam etməsi lirənin gündən-günə ucuzlaşmasına səbəb olur.

İqtisadçılar lirənin zəifləməsinə ölkədə artan inflyasiyanı daha da şiddətləndirərək 30 faizdən yuxarı qaldıracağı düşünür. Qeyd edək ki, lirənin ucuzlaşması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Maliyyə naziri Lütfi Elvanı vəzifəsindən azad edərək yerinə Nureddin Nebatini təyin edib. Maliyyə nazirinin müavini də tutduqları vəzifədən azad olunub. Tənqidçilərə və uçot dərəcəsinin yüksəldilməsi yönündə tələblərə baxmayaraq, hökumət faiz azalmalarını müdafiə edib. Prezident Ərdoğan "iqtisadi müstəqillik müharibəsindən" qalib çıxacağını vurğulayıb. Məlumatla görə, hakim AKP yeni konsepsiya elan edib. Məğzi isə budur ki, lirənin ucuzlaşması və kredit faizlərinin aşağı çəkilməsinə görə Türkiyə yeni "Çin modelinə", is-tehsal-ixrac iqtisadiyyatına keçir. Konsepsiya görə, ucuz işçi qüvvəsi və ucuz kreditlər Türkiyəni cəlbədicə istehlak sahəsinə çevirəcək və mövcud problemləri aradan qaldıracaq.

Lirənin günbəgün ucuzlaşmasını "Şərq"ə təhlil edən iqtisadçı-ekspert Parviz Heydərov deyib ki, qardaş ölkənin milli valyutasının dəyərdən düşməsinin səbəbləri az-çox hamıya məlumdur. Ekspert vurğulayıb ki, aylar öncə lirənin ucuzlaşmasına zəmin yaradan ne idisə, prosesin davam etməsinə şərait yaranan məhz həmin amillərdir: "Lirənin dəyərdən düşməsinə əvvəlki dövrlərdə də rast gəlinib. Ancaq proses çox qısa çəkib və indiki miqyasda baş verməyib. Bir müddət keçəndən sonra vəziyyət düzəlib. İndiki durum fərqlidir.

Demək olar ki, 2021-ci il başlayandan



liyə xarici valyutalara qarşı ucuzlaşmaqdadır. Oktyabr ayından üzü bəri isə lirənin dəyərdən düşməsi tendensiyası daha sürətli hal alıb. Səbəb ondan ibarətdir ki, ölkəyə xarici kapital axını yoxdur. Türkiyənin siyasi müstəvidə Qərib ölkələri ilə münasibətlərinin soyuqlaşması da öz sözünü deyir. Milli pul vahidi hansı hallarda ucuzlaşır? Ölkəyə xarici investisiya kəskin azaldanda və xaricə kapital axını genişləndəndə. Nəticədə bazarda xarici valyutaya ciddi ehtiyac yaranır".

İqtisadçı bildirib ki, Türkiyə iqtisadiyyatında müşahidə olunan yüksəliş lirənin xarici valyutalar qarşısında möhkəmliliyini təmin edən əsas amillərdən sayılırdı. Lakin son aylarda ölkəyə daxil olan xarici valyutaların qarşısında möhkəmliliyini təmin edən əsas amillərdən sayılırdı. Lakin son aylarda ölkəyə daxil olan xarici valyutaların qarşısında möhkəmliliyini təmin edən əsas amillərdən sayılırdı. Lakin son aylarda ölkəyə daxil olan xarici valyutaların qarşısında möhkəmliliyini təmin edən əsas amillərdən sayılırdı.

İsmayıl Qocayev



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

İctimai və dövlət maraqlarının müdafiəsi

Mələhət Rzayeva

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarının inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməli, qeyd edilən mənzillərin satışı Fərmanda nəzərdə tutulan qaydaya uyğun təşkil edilməlidir. Mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış

sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görülməlidir. Həmin şəxslər "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər, həmçinin 2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərdir. Fərmana uyğun olaraq mənzillərin satışına bu halda yol verilir ki, həmin mənzillərin sayı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu Fərmanın 3.2.1 - 3.2.3-cü bəndlərində nəzərdə tutulan şəxslərin, eləcə də bu Fərman



Dövlət həssas təbəqənin haqqını tanıyır

"Yaxşı yaşamaq, sosial qayğıdan azad olmaq hər bir şəhid ailəsinin, müharibə əlilinin haqqıdır"

qüvvəyə mindiyi günədek yaşayış sahəsinə ehtiyacı olan qismində uçota olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sayından artıq olsun və həmin mənzillərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla bu Fərmanın 3.2.1 - 3.2.3-cü bəndlərində nəzərdə tutulan şəxslərə verilməsi mümkün olmasın. Yerli icra hakimiyyəti orqanları isə Fərmanda göstərilən şəxslər barədə məlumatları Nazirliyə təqdim etməlidir. Fərman imzalandığı gündən qüvvədədir.

Prezidentin imzaladığı məlum Fərmanın icrası şəhid ailələri, müharibə əlilləri, digər kateqoriyadan olan əlillər və mən-

zilə ehtiyacı olan şəxslərin sosial şəraitinin yaxşılaşdırılmasına yönəldiyi şəksizdir. Amma proses nəzər alınmalıdır ki, qısa zamanda Fərmanın icrası mümkün olsun?

Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova "Şərq"ə açıqlamasında cənab Prezidentin indiyədək imzaladığı fərman və sərəncamların istisnasız olaraq əhalinin sosial rifahının yaxşılaşmasına yönəldiyini bildirdi:

- O cümlədən də şəhid ailələri, müharibə əlilləri və həssas təbəqəyə mənsub digər əhali qruplarına münasibətdə biz dövlət başçısının müdaxilə qayğısının şahidi oluruq. İndiyədək xeyli sayda şəhid ailəsi, müharibə əlili, eləcə də digər kateqoriyadan olan əlillər, ehtiyacı insanlar mənzillə təmin edilib. Valideyn himayəsindən məhrum gənclər bu yaxınlarda fərdi mənzillərlə təmin edilib.

Bunlar hamısı dövlətimizin sosial yönümlü proqramlara üstünlük verdiyinin, vətəndaş, ictimai maraqları üstün tutduğunun göstəricisidir. Bilirsiniz ki, mən özüm də məcburi köçkün olmuşam. Separatçı ermənilər Azərbaycana ərazi iddiaları və işğal faktoru nəticəsində Xankəndin köçkün düşmüşəm. Mənim haqqım çatır ki, dövlətimizin, indi artıq önünə sabiq sözünü əlavə etdiyimiz məcburi köçkünlərə olan qayğısından danışım, çünki bunu həmişə hiss etmişəm, görmüşük. Qaçqın və köçkünlərə qayğı, onların mənzillə təmin edilməsi prosesi Ümummilli lider Heydər Əliyevin hakimiyyəte qaydısından sonra başladı. Cənab Prezident İlham Əliyev də bu prosesi hər il sürətləndirdi. Həmçinin, paralel olaraq şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində lazımı addımlar atıldı və bu gün də davam edir. Bütün

bunlar dövlət başçımızın xalqına olan sevgisinin, qayğısının təzahürüdür. Və bu da imzalanan sərəncam və fərmanlarda əksini tapır. Cənab Prezident Böyük Qələbəmizdən dərhal sonra "Yaşat" Fondu, "Qarabağ Dırçılığı" Fondunun yaradılması barədə fərman imzaladı. Məqsəd məlumdur. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid və ya qazi olmuş şəxslərin, onların ailələrinin sosial müdafiəsini təşkil etmək, Qarabağda aparılacaq quruculuq, yenidənqurma işlərinə dəstək vermək. Burada əhalinin həssas təbəqəsinin maraqları, əhalinin sosial qayğılarının həlliyyə yönəlib. Yaxşı yaşamaq, sosial qayğılardan azad olmaq hər bir şəhid ailəsinin, müharibə əlilinin haqqıdır. Dövlət də onların haqqını tanıyır. Mən özümü xoşbəxt hesab edirəm, ona görə ki, xalq dövlətin vəhdət təşkil etdiyi bir ölkənin vətəndaşıyam.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Elman Babayev

"Media haqqında" yeni qanun layihəsi ilə bağlı gedən müzakirələrdən çıxan nəticə budur ki, bəzi əks düşüncələr səslənsə də, ümumilikdə bu sahənin insanlarından, mətbuat qurumlarından, ictimaiyyət nümayəndələrindən qanuna geniş dəstək mövcuddur. Kifayət qədər əhatəli olan yeni qanunun Azərbaycan mediasının qarşısında əlverişli imkanlar və yeni mərhələ açacağı bütövlükdə ümumi rəyləri ifadə edən mövqə kimi ortadadır.

Layihəyə ilk gündən etiraz edənlər isə demək olar ki, eyni adamlardır. Bu, o şəxslərdir ki, illərdir fəaliyyətləri media ilə bilavasitə bağlı olmalarına rəğmən bu sahənin inkişafı ilə əlaqəli hər hansı sanballı layihənin müəllifi deyillər. Siyasət və media sahəsində var-gəl edərək gah media eksperti, gah siyasi ekspert olanların fəaliyyətlərinin ana xəttini hakimiyyətin ərəsaye getirdiyi istənilən layihəni tənqid atəşinə tutmaq təşkil edib. Və indi də belədir. Guya yeni qanun layihəsində bir dəfə də müsbət məqam tapa bilməyiblər. "Yeni qanun medianın fəaliyyətini məhdudlaşdıracaq" kimi çəynənmiş fikirlərlə tənqid dalğası başlayıb. Sırr deyil ki, illərdir medianın inkişafı üçün bəlli xarici qurumlardan ayrılan qrantlar elə bu şəxslərin əlindən gəlib-keçib. Elə isə bu "əvəzolunmaz media ekspertləri" 1999-cu ildə qəbul olunmuş, 79 dəfə dəyişdirilən, mövcud media subyektləri ilə əlaqəli "Kütləvi informasiya vasitələri haqqında" qanunun yerinə hansı layihəni ortaya qoyublar? Hazırkı qanunun müasir çağırışlarla uzlaşmaması və adamları niyə narahət etməyib? Hakimiyyət yeni layihə təqdim edib, siz nə təklif edirsiniz? Sadəcə tənqidmi?

Yeni qanunu hakimiyyət yox, zamanın və formalaşmış yeni realitiyi tələbi ortaya çıxarıb. Etiraz edənlərin narahətliyi əslində qanundakı hansısa müddəa ilə bağlı deyil. Tənqidçiləri bu yöndə qurmağa çalışsalar da, hiss olunur ki, özlərini media sahəsinin sahibləri kimi aparan bu şəxslər qanunun onların istəyi ilə formalaşmamasından narahətdirlər. Belə çıxır ki, media sahəsi ilə əlaqədar bunların əlindən keçməyən istənilən layihə pisdir, vəssalam!

Nə iddia olunur və həqiqət nədən ibarətdir? 1. Guya, qanun layihəsi gizli saxlanılıb. Hansı ki, layihənin hazırlanmasında 800-yə yaxın media subyekti, jurnalist və ekspert iştirak edib, bununla da qanunun ictimaiyyətə açıqlığı təmin olunub.

2. Qanun layihəsinin hazırlanarkən bəynəlxalq norma və prinsiplər və s. nəzərə alınmaması iddia olunur. Hansı ki, müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, bəynəlxalq hüquqi aktların yanaşması, xarici dövlətlərin təcrübəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq müasir standartlara cavab verən normalar hazırlanıb. Deyilənlərin əksinə olaraq, layihə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsi, nə də ki Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Sadəcə, ümumi formada ziddiyyət təşkil edir deyilərkən, ictimai rəy çəşdirilir.

3. Jurnalist vəsiqələrinin verilməsi başqa istiqamətlərə yönləndirilib. İlk gündən bəyan olunub və qanun layihəsində də açıq ifadə olunub ki, vəsiqələrin əldə edilməsi üçün müraciət tamamilə könlüü karakter daşıyır. Bu heç də vahid jurnalist vəsiqəsi deyil və kimin-

Hakimiyyət yeni layihə təqdim edib, bəs, siz nə təklif edirsiniz?



sə həqiqətən jurnalist olduğunu müəyyən etmir. Sadəcə olaraq, müraciət etmiş şəxsin həqiqətən Media Reystrinə daxil edildiyini təsdiq edən müəyyən formalı sənəddir.

4. Kimsə jurnalistləri test etməyəcək, qanunda da belə bir məsələ yoxdur. Vəsiqənin əldə edilməsi üçün də jurnalistdən hər hansı test sınağından keçmək tələb olunmur. Jurnalist bu vəsiqəni almada da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirəcək. Bütövlükdə vəsiqə ilə bağlı yaradılan ajiotajın kökündə prosesi qaralamaq niyyəti dayanır. 7 yaşından 18 yaşına qədər olan, məhdud fəaliyyət qabiliyyəti olan şəxslərin vəsiqə üçün müraciəti mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq istisna edilib. Bundan başqa, jurnalist vəsiqəsini almaq üçün şəxsin Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşı olması şərti ortada yoxdur. Bunun davamı olaraq vurğulamaq vacibdir ki, dövlət qurumlarına kimlərin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyən etməkdə tam səlahiyyət verilir fikri də kökündən yanlışdır. Qanunazidd fəaliyyətlə məşğul olan media nümayəndələrinin fəaliyyətini tənzimləməyə müvafiq layihə ancaq və ancaq məhz peşəkar jurnalistikanın inkişafını, eyni zamanda, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılması məqsədini daşıyır.

5. Media Reystrinin məqsədi fəaliyyət məhdudlaşdırılması deyil. Bu sistem media subyektlərinin sayını müəyyənləşdirmək, bununla da media subyektlərinin, onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsi kimi məsələləri hədəfləyib. Nəticə etibarilə güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyən oluna bilər, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq. Ümumiyyətlə, müasir dövrün çağırışları bundan ibarətdir ki, media subyektlərinə dair məlumatlar vahid bazada toplansın, beləliklə pərakəndəliyin qarşısı alınacaq. Çünki dağıntıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkilinə mane olur.

6. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin, habelə gizli audio və video yazılardan, foto çəkilişlərdən istifadə etməyə və ya onları yaymağa yol verilən hallarla bağlı yanlış rəy yaranır. Bu məsələdə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının konkret müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə istinad edilib. Bu norma hər hansı bir şəxsə xəbərdarlıq etmədən onun barəsində audio və ya video yazı, foto çəkilişin aparılmasına deyil, bu fəaliyyətin həyata keçirilməsinə, yeni informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən gizli qaydada istifadə etməyə diqqət çəkir. Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda da bu müddəa təsbit olunmuş, illərdir tətbiq edilən bu norma praktikada da özünü doğrultmuş və bu illər ərzində heç bir zaman müzakirələrə və mübahisələrə predmeti olmayıb.

7. Qanun layihəsinin heç bir müddəası sosial şəbəkələrin və "blogger"lərin fəaliyyətinə şamil edilməyib. Bunun davamı olaraq onu da qeyd etmək yerinə düşər ki, layihə heç bir halda jurnalistin öz missiyasını yerinə yetirməsi üçün onun azadlıqlarını, həmçinin xaricdə yaşamaq hüququnu məhdudlaşdırmır.

8. Platforma yayımcısı lisenziyası üçün tələblərə cavab verməyən və ya vermək istəməyən, hazırda fəaliyyət göstərən internet televiziya kanalının fəaliyyətinə heç bir məhdudluq nəzərdə tutulmur. Bununla bağlı hüquqi müstəvidə daha da aydınlıq gətirilməsi məqsədilə layihəyə dəqiqləşdirici müddəanın əlavə edilməsinə dair təklifin verilməsi planlaşdırılır.

9. Layihədə yer alan faktların və hadisələrin qərəzsiz və obyektiv şərh olunması, birtərəfliyyətlə yox, verilməsinə dair norma isə kontekstdən çıxarılır. Əslində isə müvafiq norma 14-cü maddənin məzmunundan da göründüyü kimi jurnalistin şərhinə deyil, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri nəzərdə tutur, yeni jurnalistlər üçün yox, media subyektləri üçün öhdəlik müəyyənləşdirir.

Qanun layihəsində qüvvədə olan müvafiq qanunlara istinad edilib, hərbi və fəvqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti tənzimlənib. Hərbi və fəvqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin qarşısının müəyyənləşdirilməsi ictimai asayiş maraqlarının və digər şəxslərin hüquqlarının müdafiəsinə yönəlməli, məcburi xarakterə malik ictimai zərurətdən irəli gəlib.

Sadələnlər, Medianın İnkişafı Agentliyi və Milli Televiziya və Radio Şurasının ətrafı izahları, müvafiq açıqlamaları sübut edir ki, qanun layihəsi ne jurnalistlərin fəaliyyətini məhdudlaşdırır, nə də bəynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Xüsusilə, qanun layihəsinin dövlətin mediaya müdaxiləsi kimi qələmə verilməsi kökündən yanlışdır.



Almaniyaya gənc həkimlərin köçü...

Zəlimxan Məmmədli: "Hər kəs yaxşı həyat standartlarının olmağını istəyir"

Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroglu öz "Facebook" səhifəsində paylaşım edərək peşəkar azərbaycanlı həkimlərin xarici ölkələrə üz tutduğunu qeyd edib.

O, paylaşımında rüsvət və korrupsiyalanmış bir səhiyyə sistemində çalışmaq istəməyən azərbaycanlı həkimlərin Almaniyada karyeralarına davam etdiklərini bildirdi:

"Hazırda Almaniyanın məşhur xəstəxana və klinikalarında xeyli azərbaycanlı həkim və tibbi personal çalışır. Bəziləri artıq özünün klinikasını açaraq fəaliyyət göstərməyə başlayıblar. Sonda isə qazanan onlar, itirən isə Azərbaycan olur".

Yalnızca tibb sahəsinin peşəkarları deyil, digər sahələrin də bacarıqlı gəncləri daha perspektivli ölkələrə gedərək çalışmaq istəməyən azərbaycanlılardır. Xüsusilə, gənclər Qərbi ölkələrdəki inkişaf etmiş texnologiyalara, gənclərə dövlətlərin dəstəyini görürək oraya köçüb istənilən sahəyə meyl edirlər.

Həkimlərimizin xarici ölkələrə gedərək karyeralarına davam etmələri ilə bağlı "Şərq"ə danışan ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli bildirdi ki, gəncliyə dövlət dəstəyi olmasa, ölkədən getmək istəyənlərin sayı daha da artacaq:

"Səbəb ölkəmizdəki təhsil və milli strateji inkişaf siyasətinin yarıtmazlığıdır. Bir ölkənin səhiyyə sisteminə monopoliya, korrupsiya, qanunsuzluq varsa, bir çox sahədə problemlər yaranacaq. Gəncliyi taleyin ümidinə buraxmaq olmaz.

Azərbaycan gəncləri burada perspektiv, inkişaf, gələcək görə bilmirlər. Bacarıqlı vətəndaşlar öz karyeralarını xaricdə qurmağa üstünlük verirlər.

Azərbaycanda peşəkar həkimlərə çox ehtiyac var. Həkimlər toplumun sağlamlığına qərantlı olan peşə sahibləridir. Əgər həkimə 250-300 manat verib burada saxlamaq istəyirlərsə, səhiyyə inkişaf etməyəcək.

Hər kəs yaxşı həyat standartlarının olmağını istəyir. Burada perspektiv görə bilmədikləri üçün Avropanın, Türkiyənin universitetlərinə önmə verib orada karyeralarına davam edirlər.

Orada bir müddət işləyib geri qayıdan həkimlər səhiyyə mütəxəssisi kimi geri döndürülür. Azərbaycan gəncliyinə hökumət dəstək verməlidir. Gəncliyin inkişafının tək həlli budur".

Xanlar ƏLİBƏY

Dərmanlar həm baha, həm də keyfiyyətsizdir

“Tərkibindəki minerallarda dəyişiklik olur, dozanı azaldırlar”



Azərbaycanın dərman bazarında olduqca keyfiyyətsiz məhsullara rast gəlinir. İnsana şəfa verməli, xəstəni ayağa qaldırmaqlı olan dərman onu yatağa, həm də ölümlə yatağına məhkum edirsə, bu məsələnin faciəvi sonunu eynəksiz də görmək olar.

Sadəcə dəhşət, özü də daha dəhşət! Başqa bir dərddə odur ki, həmin o zəhərə çevrilən dərmanları apteklər olduqca baha qiymətə bazarlayırlar. Nə səbəbi açıqlanırsın, nə də çıxış yolu. Hətta mövcud problem Milli Məclisdə də müzakirəyə çıxarılıb. Amma işlər ələ müzakirə səviyyəsində də qalıb. Əncam çəkilmir. Nə etməli?

Sualımıza cavab tapmaq üçün tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı ilə əlaqə saxladım. O, “Şərq”ə bu problemin ölkəmizdə uzun müddətdir mövcud olduğunu söylədi: “Məsələ zaman-zaman müxtəlif səlahiyyətli insanlar, tibbi nümayəndələr tərəfindən təhlil olunub. Azərbaycanda “Alman apteki” adlı eczaçı mövcuddur. Oradan alınan dərmanlarla bizim adı apteklərdən alınan dərmanlar arasında fərq xəstəliyin kritik gedişində xüsusiyyətlərinə görə özünü büruzə verir. Ölkədə xarici dərman şirkətlərinin nümayəndəlikləri var. Onlarla müqavilələr bağlanılır. Həmin məsələ bu mərhələdə başlayaraq həll olunmalıdır. Baxılmalıdır ki, dərmanın tərkibi nədir, hansı min-

Şəmsiyyə Namazlı: “Alınan dərmanlar təcrübədən keçmədən birbaşa satışa çıxarılır”

valdadır. Praktiki həkim olaraq fikrim budur ki, bilərəkdən, yaxud bilməyərəkdan yanlışlıqlar edirlər. Tərkib eyni olaraq qalır. Tərkibdəki minerallarda dəyişiklik olur. Təbii ki, dozanı azaldırlar”.

Həkim dərmanlardan gözlədiyimiz effekti niyə əldə edə bilmədiyimizi açıqlaydı: “Farmakopeya ilə məşğul olan şəxslərlər var. Onlardan gələn dərman laboratoriyaya yoxlanışından keçməlidir. Məsələn, sovet dövründə hər hansısa dərman döviyyəyə buraxılana 1-2 il, hətta 3 il SSRİ-nin görkəmli alimi Nikolay

Trapeznikovun klinikalarında analiz edilirdi. Xəstələr üzərində təcrübədən keçirdi. Kontrol və müayinə olunurdu. Baxılırdı ki, dərmanlar xəstələrdə özünü necə büruzə verir, necə dəyişiklik olur. Səlahiyyətli şəxslərin rəyindən sonra bütün proses Moskvada çıxan jurnalarda qeyd olunurdu. Həkim olaraq biz də məlumat ala bilirdik. Təəssüf, bizdə belə şeylər nəzərə alınmır. Birbaşa satış mərhələsinə keçilir”.

Ş.Namazlı dərmanların saxlanma şəraitindən bəhs etdi:

“Azərbaycandakı dərmanların həm təsir, zəifləyib, həm də tərkibi dəyişib. Onların saxlanma şəraitinə fərqli meyarlarla fikir verməliyik. Yolda hansı şəraitdə gətirilir, diqqət etməliyik. Bəzisi soyuducuda qalmalıdır, bəzisi qaranlıq şərait tələb edir. Aptekdə günəş şüası dərmanlara düşməməlidir. Dərmanla bağlı proses bir neçə mərhələdən ibarətdir: Dərmanın hazırlanması, gətirilməsi, çatdırılması, saxlanması, ən sonda da xəstənin dərmanı evdə həkim reseptiylə doğru istifadə etməsi və s. Hansıdası, düzgün əməl edilməyən nə isə olsa, dərmanın tərkibi dəyişmiş olur. Diqqətli olmalıyıq”.

Ş.Namazlı dərmanların baha olduğunu vurğulayıb:

“Doğrudan da dərmanlar bahadır. Həm baha, həm keyfiyyətsizdir. Lakin bu, həkimlərin yox, səlahiyyətli şəxslərin nəzarət edə biləcəyi bir sahədir”.

Cəmilə Əzim

Sınaq imtahanları heç olmasa 30 manat olmalıdır

İmkansız ailələrin uşaqları qəbula qədər özlərini sınağa bilmirlər

Son günlərdə cəmiyyətdə abituriyentlər üçün nəzərdə tutulan sınaq imtahanı qiymətlərindəki artım gündəmədir. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanları keçirəcək. Ali məktəb tələbəsi olmağı arzulayanlar biliklərini yoxlamaq üçün 40 manat ödəməlidirlər.

Ötən illərdə isə bu qiymət 20 AZN təşkil edirdi. Abituriyentin gəlir mənbəyinin yalnız ailəsi olduğunu və öz maddi ehtiyaclarını ödəmək üçün onlara ehtiyac duyduğunu nəzərə alsaq, bu hal valideynlər üçün də çətindir. III ixtisas qrupuna hazırlaşan abituriyentlərin vəziyyəti isə daha da fərqlidir. Onlar Coğrafiya fənni üzrə sınaq imtahanlarında iştirak etmək istərlərsə, əlavə olaraq 15 manat ödəməlidirlər.

Bəs qiyməti 40-55 manat təşkil edən bir sınaq imtahanı abituriyent və valideynlər üçün nə qədər real və əlçatandır?


Bu və digər suallar barədə “Şərq”ə danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qiymət artımları əsasən, Dövlət İmtahan Mərkəzinin publik hüquqi şəxs statusu aldıqdan sonra baş verib: “Məlum olduğu kimi, DİM, öncəki adı ilə desək, Tələ-

bə Qəbulu üzrə Dövlət Komissiyası olduğu dövrdə sınaq imtahanlarının qiymətləri 2 manat təşkil edirdi. Magistratura üçün isə bu qiymətlər 3 manat idi. Qurum o dövrdə dövlətin nəzarətində idi. Amma sonrakı gedişdə 20 manat artdı. Ötən ilin fevral ayında isə 40 manat həddində təyin olundu”.

Ekspert bildirib ki, qiymət artımına imtahanların keçirilmə qaydasında yaranan fərqliklər də səbəb oldu:

“2019-cu ildə kurikulum sistemində keçid etdikdən sonra bu əsasda qəbul imtahanları həyata keçirildi. Bu imtahanda ötən illər ilə müqayisədə bəzi fərqliklər var idi. Bunlara açıq tipli suallar, dinləmə, oxuyub-anlama mətnləri və s. daxildir. Ötən illərdə bu tipli test tapşırıqları olmadığından suallar yalnız optik oxucular tərəfindən yoxlanılırdı. Amma indiki kurikulum sistemində bu qurum insan amilindən istifadə edir. Bu səbəbdən həmin şəxslər DİM tərəfindən müəyyən ödəniş alır”.

E.Əfəndi düşünür ki, bu qiymətlərin 40 manat həddində formalaşması indiki dövr üçün bir o qədər də düzgün yanaşma deyil. O qeyd edir ki, bir qədər humanist davranmaq olardı: “Düşünürəm ki, ən azı 30 manat həddində formalaşsa idi, bəlkə anlaşılan bir



durum yaranardı. Çünki hazırda əhali əsas karantin dövründən sonrakı mərhələdə yaşayır və hələ də istədikləri kimi qazanc əldə edə bilmirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

Ekspertin qənaətinə, imtahanlar hər kəs üçün əlçatandır deyil: “Sınaq imtahanlarında abituriyentlərin iştirakında müəyyən azalma var.

Bu, istənilən halda imkanı çatmayan şəxslərdir ki, bu qədər pul ödəyə bilmirlər. Nəticə etibarilə, mövcud şərtlər həmin abituriyentə mənfəət göstərir.

O baxımdan ki, abituriyent sınaq imtahanında iştirak edə bilmədikdə özünü imtahan prosesində necə aparmaq lazım olduğunu və vaxtı tənzimləməyi bilmir.

Maddi cəhətdən imkanı olmadığımda imtahan formatından, suallarından və auditoriyasından və s. xəbəri olmur. Düşünürəm ki, bu amillər də nəzərə alınmalıdır”.

Cimnaz Şahlar

Dönərdən zəhərlənmələr artır

Çünki qidanın saxlanma qaydalarına əməl olunmur



Xəstəliklər sırasında qida zəhərlənmələri aparıcı yer tutur. Bu, özünü daha çox “fast-food” adlandırığımız qidalarda, xüsusilə döndərdə göstərir. Ele dünən Şəkiddə də döndərdən zəhərlənmə hadisəsi baş verib.

Rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirə-

lizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İkinci araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkiddə yerləşən “Gənclik” kafesində toyuq etindən hazırlanan döndəri yedikdən sonra zəhərləniblər.

Faktla bağlı Şəki rayon Polis Şöbəsinə cinayət işi başlanılıb.

Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Döner Market”də toyuq döndərindən zəhərlənmişdi.

Dönərdən zəhərlənmə halları ilə bağlı “Şərq”ə danışan qida təhlükəsizliyi üzrə ekspert Elşəvər Fərzəliyev açıqlamasında bildirib ki, qidanın hazırlanması ilə bağlı tətbiq olunmuş standartlar var: “Müəyyən edilmiş qaydalara riayət etmirlər deyər zəhərlənmə halları baş verir. Bu məsələlərə nəzarət birbaşa AQT-nin səlahiyyətindədir.

Ölkədə hazırlanan, tedarük, idxal və ixrac edilən bütün qida məhsulları ilə əlaqəli mövzular Qida Təhlükəsizliyi Agentliyinin ixtiyarındadır. Lakin zəhərlənmə hali heç də AQT-nin günahı ucbatından baş vermirdi. Çünki AQT bu məsələləri tənzimləyən sənəd hazırlayıb. Amma sənədə riayət olunmadığına görə zəhərlənmə xəbərləriylə rastlaşıyıq”.

E.Fərzəliyev sənədə et xammallarının saxlanma müddəti və şəraitinin qeyd edildiyini vurğulayıb: “Görür, döner hazırlanması üçün nəzərdə tutulan et saxlama qaydalarına riayət edilmədən saxlanılıb. Ola bilər ki, et bişiriləndən sonra bir neçə gün qalıb, istifadə edildikdə isə zəhərlənməyə səbəb olub. Ətin tərkibində zəhərin olması inandırıcıdır. Broylar toyuqlarının tərkibində hormonlarla qarşılaşmaq olar. Çünki onların intensiv böyüməsini sürətləndirən amil toyuqlara verilən hormonlardır. Mövcud halda nədən zəhərləndiyini bilmək üçün hadisə baş verən ərəfədə analiz etmək lazımdır”.

Aygün Tahir

Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

Azercell-in dəstəklədiyi şagirdlər informatika üzrə yüksək nəticələr nümayiş etdirməyə davam edirlər

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənəməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolisler olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. Azercell-in dəstəyiylə hazırlığı həyata keçən Heydər Əliyev adına Məhsul Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsimov informatika fənni üzrə bürünc medala layiq görülüb.

Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib. Sevincdirici haldır

ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Baki məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerin mükafatçısı olublar.

Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-in dəstəyiylə həyata keçirilir. AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlanırlar. Azercell şirkəti indiyədək



onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mətəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27 medal əldə ediblər. “Azercell Telekom” gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklikdə dağalandıran bütün tələbə və şagirdlərimizə uğurlar arzu edir!

“Bu da 34-cü ximiya...”

Toppuş bacı xərcəngi yenəcəyini düşünür

Əməkdar artist Tünzələ Əliyeva (Toppuş bacı) sosial media hesabında yeni fotosunu paylaşılıb.

“Şərq” xəbər verir ki, xərcəng xəstəliyindən əziyyət çəkən T.Əliyeva həkimlərə və izləyicilərinə təşəkkür edib: “Bu da 34-cü ximiya... İnşallah, hər şey yaxşı olacaq. Dualarınızı əsirgəməyin. Hamınıza təşəkkür edirəm. Bunu birlikdə yenəcəyik”.



Aygün

“Yaxşı ki, varsan”


Afət Fərmanqızı sevgilisiylə fotosunu paylaşdı

Müğənni Afət Fərmanqızı Instagram hesabındakı paylaşımı ilə diqqət çəkib.

“Şərq”-in məlumatına görə, müğənni ötən gün ilk dəfə sevgilisi ilə görüntülərini izləyiciləri ilə bölüşüb.

Sevgilisiylə əl-ələ götürülən müğənni açıqlama hissəsində “Yaxşı ki, varsan” qeydini yazıb.

Qeyd edək ki, A.Fərmanqızı həmin şəxslə ailə həyatı qurmağa hazırlaşır. Sözügedən şəxs rusiyalı iş adamı, biznesmendir.



Aygün

Elan

Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yaşayan Budaqov Elvin Məmməd oğluna Bakı şəhəri, Yasamal rayonu, N.BZərdabi küçəsində yerləşən “ASP” MTK-ya məxsus 1043 nömrəli mənzilə aid verilmiş müqavilə itdiyi üçün etibarsız sayılır.

Məmmədova Reyhan Hüseyn qızına məxsus Masazir qəsəbəsi, Bağçalı evlər yaşayış kompleksində 226 nömrəli binada, blok 4, mərtəbə 6-da olan 77 MA sayılı mənzilin çıxarış (kupça) sənədi itdiyi üçün etibarsız sayılır.

Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların

təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ

(3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ

(1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12

ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırılı
Baş redaktorun i müavini: Yusif Nəzərli
Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Yeganə Bayramova, Kənan Yəqubov, Aynurə Pənərqızı, Günəş Mərd, Aygün Tahir

Texniki heyət:

Rüfət Dadaşov, İmamcan Əliyev, Nailə Cabarova, İlahə İbrahimova, Fazilə Məmmədova

Qəzet “Şərq”in kompyuter mərkəzində yığılır, səhifələrin və “Azərbaycan” nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb.
Lisensiyası: 535
www.sherg.az
e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, “Azərbaycan” nəşriyyatı.
Telefon: 447-32-41
538-44-50, internet 538-44-15,
İndeks: AZ1073

Hesab nömrəsi: “Kapitalbank”ın ASC
1 sayılı Nəsimi filialı 9900003611
SWIFT BIK AII-BAZ2X h/h
AZ17AIB38070019441100466111
Kod 200112 M/H
AZ37NABZ01350100000000001944
VÖEN 1300414651 İndeks: 0330 Tirajı:
2550 Sifariş: 2653



Dünyanın ən tənha ölkəsində matəm...

11 gün gülmək, şənlənmək olmaz

Koronavirus epidemiyası ilə pik həddinə çatan aclıq və enerji böhranından boğulan, dünyanın ən tənha ölkəsi olan Şimali Koreyada Kim Çen İnin atasının xatirəsi anılır.

1994-cü ildə hakimiyyəti ələ keçirdikdən sonra Şimali Koreyanı 2011-ci ilə qədər idarə edən Kim Çen İr dekabrın 17-də vəfat edib. "Şərq" xəbər verir ki, şimali koreyalılar paytaxt Pxenyən başda olmaqla bütün şəhərlərdə Kim Çen İri abidələri önündə bir dəqiqəlik sükutla yad ediblər. Kim Çen İr atasının ölümünün onuncu ildönümündə 11 günlük matəm elan edib. Buna görə 11 gün ərzində gülmək və içki içmək qadağan edilir və ad günləri qeyd olunmaz. İctimai yerlərdə xoşbəxtlik ifadələri nümayiş olunmayacaq və asudə vaxt keçirməyə icazə verilməyəcək.

Aygün Tahir

Kraliça ənənəvi nahar yeməyini ləğv edib

II Elizabet səhiyyə mütəxəssisləri ilə məsləhətləşdikdən sonra bu qərarı verib



"Omicron"a yoluxma hallarının sürətlə artması səbəbindən Böyük Britaniya kraliçası II Elizabet Miladdan əvvəl keçirilən ənənəvi nahar yeməyini ləğv edib.

Azertac xəbər

verir ki, Kraliça səhiyyə mütəxəssisləri ilə məsləhətləşdikdən sonra bu qərarı qəbul edib. Krallıqda koronavirusun "Omicron" ştamına yoluxmaya görə xəstəxanada müalicə alanların sayı 15 nəfərə çatıb. Hökumətin baş səhiyyə müşaviri, professor Kris Vitti "Omicron" səbəbindən ictimaiyyəti Milad bayramında sosial məsafəyə riayət etməyə çağırıb.

Röya "Tövbə" dedi



Xalq artisti Röya Ayxan Türkiyənin məşhur mahnısını repertuarına daxil edib. Sənətçi Azərbaycan marhum Əməkdar artist Zöhrə Abdullayevanın ifası ilə populyarlaşan "Tövbə" mahnısını səsləndirib.

Bəstənin hələ Z. Abdullayevanın sağlığında

duet şəklində oxunması planlaşdırılsa da, Əməkdar artist vəfat etdiyindən R. Ayxan "Tövbə"ni solo ifa edib. Sözügedən bəstənin müəllif hüquqları ilə bağlı Hakkı Buluta müraciət olunub, icazəsi alınıb. Mahni bütün musiqi platformalarında paylaşılıb.

Qeyd edək ki, "Tövbə"ni Türkiyədə Kibariyə, müəllif olan Hakkı Bulut və başqaları oxuyub. Zöhrə Abdullayevaya isə sözügedən mahnını 1995-ci ildə ifa edib.

II Nikolayın bacısının platarından 1903-cü ilin konfeti tapıldı



Rusiyanın son imperatoru II Nikolayın bacısı Kseniya Aleksandrovnanın paltarında XX əsrin əvvəllərinə məxsus konfet tapılıb.

Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajının əməkdaşı İnsaqramda məlumat verib. O bildirib ki, 1903-cü ilə aid olan konfeti ali kateqoriyalı rəssam-bərpaçı Qalina Fedorova paltarın qoluna tikilmiş hissədə tapıb:

"Tikiş hissəsi bərk deyildi. Səpə çəkdim və ovqumun içinə çəhrayı, yastı formalı bir şey düşdü. Dadına baxdım, şirin idi. Məlum oldu ki, bu, Knyaginyanın konfetdən hazırlanan dodaq boyasıdır".

Hazırda konfet paltarın yanında bir qutuda saxlanılır. O, ekspozisiyanın bir hissəsi olacaq.

Şopenin sonuncu pianosu bərpa olunacaq



Dünyaşöhrətli bəstəkar Frederik Şopenin istifadə etdiyi sonuncu piano restavasiyaya olunacaq.

Azertac xəbər verir ki, görkəmli bəstəkarın istifadə etdiyi royalin bərpa işi Varşavada yerləşən Frederik Şopen İnstitutunun piano mütəxəssisi Pol Maknultiyə həvalə edilib.

İnstitutun sözcüsü Laskovski bərpa işlərinin əhəmiyyətindən danışaraq deyib: "Bizim Şopenin pianosunun səsinin onun kimi eşitmək şansız çox yüksəkdir".



Eşq şəhəri...

Hər mövsüm gözəldir

Mələhət Rzayeva

Həzrəti-Mövlananın 748-ci "Vuslat il dönümü" (görüş, vəhdət, birgəlik) Beynəlxalq Anım töreni çərçivəsində Mövlana şəhəri Konya bu il də qonaqlarını qarşılayır. "Şərq" Türkiyə mediasına istinadən bildirir ki, Konya Böyükşəhər bələdiyyə başqanı İbrahim Altay Mövlananın ilahi eşq, sevgi və qardaşlığa söykənən fəlsəfəsi əsrlərdir milyonlarla insanı Konyaya cəlb edir.

Hər il Mövlana Cəlaləddin Ruminin vəfatının ildönümü Konyaya gələn qonaqlar şəhərin tarixi və təbii gözəlliklərinə heyran qalır. Ötən il pandemiya səbəbindən Konya qonaqları qəbul edə bilməyib. Bu il isə həqiqət və Mövlana aşiqlərinin bir məkana cəmlənməsi mümkün oldu. Builki tədbirlərdə səmazenlərin ecəzkar çıxışları ilə yanaşı, konfranslar, sərgilər, "Məsnəvi" söhbətləri, dinləmələr, şəhər gəzintiləri də təşkil edilib. Bələdiyyə başqanı bildirib ki, builki tədbirlər sayəsində dünyaya mərhəmət və gözəlliklər gətirəcək ariflərin yetişəcəyinə ümid edir. Bu il qonaqlar Mövlana türbəsi - Qübbə-yi Hadranın bərpa edildiyinə də şahid olur. Türbə özünün əsl rəngləriylə şəhərə gələnləri salamlayır. Mövlana türbəsi Konyanın rəmzi hesab edilir. Bu səbəbdən də onu bərpası çox diqqətlə aparılıb, tarixiliyinə, əslinə kölgə salınmasına imkan verilməyib. Mövlana Bazarı və Altun Bazarı da tarixi ənənələrə uyğun bərpa işləri icra edilir. Bu layihə sayəsində ticarət sahəsində canlanma olacaq, dükən sahibləri də razı qalacaqlar. "Yeni Konya" ərazisindəki Əlaəddin Təpəsi adlanan yerdə də bərpa işləri aparılır. Bələdiyyə başqanı "Səlcuq hökmdarlarının paytaxtı, Mövlana şəhəri



Konya hər mövsümdə gözəldir. UNESCO-nun qorunan mədəni miraslar siyahısında olan Konyada gəzməli, görməli yerlər çoxdur. Həmni Konyaya dəvət edirik", söyləyib. Konra saray mətbəxinin də ən gözəl örnəklərinə sahibdir. Dünyada məzarı üzərində türbə inşa edilmiş yeganə aşbaz Ateşbaz-i Vəli də konyalıdır. Konyanın müasirliliyi isə hazırda şəhərdə velosiped sürənlərinin çox olmasıdır. Konya demək olar, həm də velosiped sürənlərinin şəhərinə dönüb. Şəhər bələdiyyəsi velosipedlərin sayını artırmaq üçün layihələr həyata keçirir. Şəhərdə velosiped sürənlər üçün 35 kilometrlik yol çəkilib. Burada velosiped parkları, velosiped təmir stansiyaları, xüsusi körpülər, işıqlar quraşdırılıb. Velosipedlər havanı çirkəndirmədiyindən Konya ekoloji cəhətdən də təmiz şəhər hesab edilir.



Səhnədə yıxıldı, Hollivud ulduzuna bənzətdilər

Türkiyədə "Men of The Year-2021" ("İlin adamı") mükafatlandırma mərasimi maraqlı hadisələrlə yadda qalıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, tədbirdə mükafatı təqdim etmək üçün səhnəyə çıxan aktrisa Ahu Yağtu yerə yıxılıb. Onun yıxılmasına səbəb uzun libasının ayağının altında qalması olub. Qonaqlar çətin vəziyyətə düşən aktrisaya dəstək olmaq üçün Ahunu alqışlamağa başlayıblar. O, səhnədə olan aparıcı Fadik Sevin Atasoyun yardımı ilə ayağa qalxaraq "Önemli deyil, çünki bu gün burada qıraq adam yoxdur, biz-bizəyik" sözlərini işlədib.

Onun qarşı-qarşıya qaldığı hal daha əvvəl "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Cennifer Lourensin də başına gəlib. O da səhnəyə qalxarkən pilləkənlərdə yıxılıb. Bu səbəbdən aparıcı hadisələri bənzədarək, həmin anları xatırladığı üçün Ahuya təşəkkür edib.

Omikron klassik COVID-dən 70 dəfə yoluxucudur

COVID-19-un ən çox mutasiyaya uğramış növü olan "Omikron"un 70 dəfə daha yoluxucu olduğu məlum olub.

Bu barədə Honq-Konq Universitetinin alimləri məlumat verib.

Bildirilib ki, Honq-Konq alimlərinin gəldiyi nəticə Cənubi Afrikadakı alimlərin fikirləri ilə üst-üstə düşüb. Araşdırma mütəxəssislərinin sözlərinə görə, "Omikron" delta variantından və ya orijinal COVID-19 virusundan 70 dəfə daha sürətli ötürülür və virusun xəstələrə yoluxmasından 24 saat sonra bronxlarda yayılır.

Lakin tədqiqatçı Maykl Çan Çi-vai "Omikron" variantının təsirinə açıqçıyər toxumalarında əvvəlki COVID-19 viruslarına nisbətən daha az olduğunu müəyyən edib. Alim açıqçıyər-lərdə təxminən 10 dəfə az çoxalan "Omikron" variantının bu səbəbdən daha yumşaq ola biləcəyi fikrini irəli sürüb. (medicina.az)

Araşdırmada omikron variantının bir insandan digərinə daha tez ötürüldüyü, eyni zamanda yeni variantın əvvəlki viruslar kimi açıqçıyər toxumalarına zərər vermədiyini qeyd olunub.



Alimlər o maddəni tapdı

Marketlərdəki ərzaqların 60 faizi xərçəng yaradır

Böyük Britaniya alimləri xərçəngə səbəb olan maddənin gündəlik istifadə olunan ərzaq məhsullarında olduğunu açıqlayıb. Medicina.az xəbər verir ki, alimlər palmitin yağ turşusunun Britaniya əhalisinin yarısında gələcəkdə onkoloji diaqnoz yaradacağını bildirib.

Elmi tədqiqatın rəhbəri Cessika Nibz populyar yağ və ərzağın kanserogen təsiri barədə nəticəyə gəlib.

Təcrübədə siçanların qidasına palmitin yağ turşusu əlavə olunub. 3 ay sonra bu siçanlarda udlaq, qida borusu, dəri xərçəngi yaranıb.

Nature dergisində bu yağ turşusunun onkologiya ilə birbaşa bağlılığı barədə şokedici nəticə dərc edilib.

Britaniyanın "Dünya xərçəng araşdırması" xeyriyyə təşkilatı palmitinin xərçəng genomlarını dəyişdiyini açıqlayıb.

Bu açıqlama yeni müalicə terapiyası tapmaq üçün alimləri hərəkətə keçirib. Çünki əgər belədirsə, bu qidaları yeyən indiki əhalinin yaxın 10-20 ildə ildırım sürəti ilə onkoloji diaqnoz aşkarlanacağını ləbub edir.

Məlumdur ki, yağ turşuları orqanizm

üçün tikinti materialıdır. Amma eyni zamanda onlar metastazları yayır.

Palmitin turşusu daha çox palma yağının tərkibinin əsasıdır. Palma yağının siçanlarda karsinoma və dəri xərçəngi yaratması artıq sübut olunub.

"Palmitin turşusunda ehtiva edilən birləşmə var ki, o metastazları stimule edib artırır. Ona görə artıq xərçəng xəstələrinin qidasında bu yağ olmamalıdır".

Palmitin turşusu şiş hüceyrələri arasında siqnal şəbəkəsi yaradır, onları regenerativ, yeni bölünən, oyaq vəziyyətdə saxlayır.

Hazırda palma yağı bütün qida sənayesində istifadə olunur. Uşaq qidaları, marqarinli bütün şirniyyatlarda, yağlarda, şokoladlarda, hətta kosmetik məhsullarda - şampun, yuyucu vasitələr və s.

Mütəxəssislər hesablayıb ki, Britaniya marketlərində satışıda olan ərzaqların 60 faizində palma yağı var.

Alimlər xərçəng və metastazların yaranma səbəblərini öyrənməyin onun qarşısını almaqda vacib olduğunu bildirib. Biz nəylə qarşılaşdığımızı bilsək, onu dayandıra bilərik.